

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

GENETİK EHTİYATLAR İNSTİTUTU

bütün maraqlı tərəfləri, elmi-tədqiqat institutlarını, alim və mütəxəssisləri, doktorant və tələbələrə

"GENOMIKA: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR"

Respublika Konfransına dəvət edir.

Tarix: 14-15 noyabr 2016-cı il

Yer: Genetik Ehtiyatlar İnstitutunun akt zalı

Ünvan: Azadlıq 155, Bakı, Azərbaycan

Konfransda genetik ehtiyatların ən müasir texnologiyalar əsasında öyrənilməsi və mühafizəsi, seleksiya və digər bitki tədqiqatlarında səmərəli istifadəsi üzrə son illərdə respublikada aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri və gələcək perspektivləri təqdim və müzakirə ediləcək.

Konfransda plenar və seksiya iclaslarında məruzələr, posterlərin nümayişi nəzərdə tutulmuşdur. Təqdimatlar üçün multimedia vasitələri istifadə ediləcəkdir.

Məruzələrin tezisləri konfransın materialları toplusunda dərc ediləcəkdir.

Plenar məruzələr Təşkilat Komitəsi tərəfindən seçiləcəkdir. Plenar məruzələrin tam mətnləri AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərində çap ediləcəkdir.

Məruzələrin tezisləri və tam məqalələr **15 oktyabr 2016-cı il** tarixinə kimi elektron poçtla və ya elektron daşıyıcılarda, eləcə də çap variantında təşkilat komitəsinə təqdim edilməlidir.

KATİBLİK

Ruhəngiz Məmmədova, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, şöbə müdiri
Sevinc M. Məmmədova, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, qrup rəhbəri

Ayaz Məmmədov, b.ü.f.d., AMEA Genetik Ehtiyatlar İnstitutu, şöbə müdiri

Əlaqə telefonları: 012 4499221, 050 5327819, 050 4636327, 070 5330493, 055 3316895, 050 2162901

Tezislər və məqalələr bölmələr üzrə bölgüyə ciddi riayət etməklə elektron poçt vasitəsi ilə katibliyin aşağıdakı ünvanlarına göndərilməlidir:

1-ci, 2-ci və 3-cü bölmələr üzrə - gene-res@mail.ru

4-ci bölmə üzrə - afiq.mammadov@gmail.com

5-ci bölmə üzrə - sevka_m@yahoo.com

6-cı bölmə üzrə - ayaz_mammadov@yahoo.com

Məktubların surətinin həmçinin akparo@yahoo.com ünvanına göndərilməsi xahiş olunur.

Məktubun mövzu yerində böyük hərflərlə "GENETİK EHTİYATLAR - 2016" ifadəsi yazılmalıdır.

Konfransın başlıca istiqamət və mövzuları:

Bölmə 1. Biotexnologiya və genomika

Bölmə 2. Mədəni bitkilərin və onların yabanı əcdadlarının molekulyar-genetik tədqiqi

Bölmə 3. Seleksiyanın müasir metodları, molekulyar, genom, xromosom seleksiyası

Bölmə 4. Genetik ehtiyatların tədqiqində informasiya texnologiyaları, bioinformatika

Bölmə 5. Genetik ehtiyatların müasir mühafizə strategiyaları, toxuma kulturası, in-vitro, in-vivo

Bölmə 6. Kənd təsərrüfatı heyvanlarının molekulyar-genetik tədqiqi

Tezislərin formatına tələblər:

Tezislər Azərbaycan, rus və ingilis dillərindən birində, ən çoxu bir səhifə həcmində hazırlanmalıdır.

1. Tezisin əvvəlində UOT nömrəsi göstərilir (müəlliflərin adından yuxarıda sol küncdə, şrift 12, qalın xətlə), ardınca nöqtədən sonra konfransın bölmə və elmi istiqamətinin adı yazılır.

2. Bir sətir ağ buraxılır

3. Müəlliflərin adı və soyadı (adi hərflərlə, qalın xətlə, şrift 12, mərkəzləşdirilmiş)

4. Bir sətir ağ buraxılır

5. Məruzənin adı (böyük hərflərlə, şrift 12, mərkəzləşdirilmiş)

6. Bir sətir ağ buraxılır

7. İnstitutun adı (şrift 10, kursiv), əlaqə saxlanılacaq müəllifin elektron ünvanı (şrift 10, kursiv)

8. Bir sətir ağ buraxılır

9. "Açar sözlər:" yazılır və 5-7 açar söz verilir (şrift 10, kursiv).

11. Bir sətir ağ buraxılır

12. Tezisin mətni (şrift 12, interval 1) (cədvəllər, diaqramlar, qrafiklər və s. təsvirlər verilmir).

15. Mətn MS Word proqramında, Unicod (*Times New Roman*) şriftində (dil panelində Az qoymaqla, klaviaturada üst hərflərlə) yığılmalıdır, çap və elektron formatda təqdim edilməlidir.

Abzaslar qarşısında boşluq: 1,25 sm

Səhifələrin formatı A4, kitab səhifəsi.

Səhifələrin kənarında boş sahələr aşağıdakı qaydada olmalıdır

Yuxarıdan – 3 sm, aşağıdan – 3 sm, soldan – 3 sm, sağdan – 2 sm

Sətirarası intervallar bütün mətn üzrə 1 olmalıdır.

Tezislərin tərtibat nümunəsi:

UOT: **Biotexnologiya və genomika**

MƏRUZƏNİN ADI

ƏHMƏD ƏHMƏDOV

Təşkilatın adı, şəhər, e-mail

Açar sözlər:,,,,

Tezisin mətni

Məruzələrin əsasında məqalələri hazırlayarkən aşağıdakı qaydalara və ardıcılığa ciddi riayət edilməlidir:

Məqalələr azərbaycan, rus və ingilis dillərindən birində, 3-5 səhifə həcmində hazırlanmalıdır.

1. Məqalənin əvvəlində UOT nömrəsi göstərilir (müəlliflərin adından yuxarıda sol küncdə, şrift 12, qalın xətlə), ardınca nöqtədən sonra konfransın bölmə və elmi istiqamətinin adı yazılır.

2. Bir sətir ağ buraxılır

3. Məqalənin adı (böyük hərflərlə, şrift 12, mərkəzləşdirilmiş)

4. Bir sətir ağ buraxılır

5. Müəlliflərin adı və soyadı (İri hərflərlə, qalın xətlə, şrift 12, mərkəzləşdirilmiş)

6. Bir sətir ağ buraxılır

7. İnstitutun adı (şrift 10, kursiv), əlaqə saxlanılacaq müəllifin elektron ünvanı (şrift 10, kursiv)

8. Bir sətir ağ buraxılır

9. Məqalənin qısa xülasəsi yazıldığı dildə verilir (şrift 10, kursiv). Xülasə məqalənin məğzini və nəticələrini qısaca əhatə etməlidir.

10. Xülasənin altında “Açar sözlər:” yazılır və 5-7 açar söz verilir (şrift 10, kursiv).

11. Bir sətir ağ buraxılır

12. Məqalənin əsas hissəsi (giriş - ədəbiyyat xülasəsi, material və metodika, nəticələr və onların müzakirəsi, şrift 12, interval 1) (cədvəllər, diaqramlar və qrafiklər aydın görünməli, sıra ilə nömrələnməlidir, şrift 11). Başlıqlar birinci hərfi böyük, qalanı kiçik hərflərlə, qalın xətlə, şrift 12, mərkəzləşdirilmiş şəkildə verilir. Başlıqlardan əvvəl və sonra bir sətir ağ buraxılır.

13. Ədəbiyyat siyahısında əvvəlcə azərbaycan, türk, sonra rus, ingilis və s. dillərdə olan ədəbiyyat mənbələri əlifba sırası ilə verilir, şrift 10.

Ədəbiyyat siyahısı AAK-ın qaydalarına müvafiq hazırlanır. Məqalənin adı ilə jurnalın adı arasında iki xətt //, tezisnin adı ilə konfrans və ya toplanın adı arasında bir xətt / qoyulmalıdır. Ədəbiyyat siyahısında kitab verilsə, heç bir xətt qoyulmur.

Məsələn:

1. Əliyev C.A., Əkpərov Z.İ. Azərbaycanın bitki genetik ehtiyatları // AMEA-nın Xəbərləri, Biologiya Elmləri, Bakı, 2002, N 1-6, s. 57-68

2. Məmmədov Q.S., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: "Elm", 2002, 472 s.

3. Mane L., Kaledhonkar D., Ratil F. Genetik divergence in groundnut (*Arachis hypogaeas* L.) over two environments / Abstracts 4th International Food Legumes Research Conference, India, 2005, p.186.

Mənbə haqqında məlumatlar (il, cild, say, səhifə) vergüllə ayrılır (defis, nöqtə ilə yox).

Mətnə ədəbiyyata istinad müəllif(lər)in soyadı və il göstərilməklə verilir, soyadla il arasında vergül qoyulur. Bir yerdə iki və ya daha çox istinad varsa, onlar nöqtəli vergüllə ayrılır.

Nümunələr: (Əkpərov, 2015) və ya (Əliyev və b., 2013; Abbasov, 2016). Eyni soyad və illə ədəbiyyat siyahısında iki və ya daha çox istinad olarsa, onlar ildən sonra latın hərfləri ilə işarələnir: 2016a, 2016b, 2016c və s.

14. Ədəbiyyat siyahısından sonra 2 sətir aşağıda qısa xülasə 2 dildə verilir (məqalə azərbaycan dilindədirsə, xülasə rus və ingilis dillərində, rus dilindədirsə, xülasə azərbaycan və ingilis dillərində yazılmalıdır, şrift 10, interval 1) Burada müəlliflər, məqalənin adı və institut adı da məqalənin başlığında yazıldığı qaydada müvafiq dillərdə verilməlidir.

15. Mətn MS Word proqramında, Unicod (*Times New Roman*) şriftində (dil panelində Az qoymaqla, klaviaturada üst hərflərlə) yığılmalıdır, çap və elektron formatda təqdim edilməlidir.

Abzaslar qarşısında boşluq: 1,25 sm

Səhifələrin formatı A4, kitab səhifəsi.

Səhifələrin kənarında boş sahələr aşağıdakı qaydada olmalıdır

Yuxarıdan – 2 sm, aşağıdan – 2 sm, soldan – 3 sm, sağdan – 1.5 sm

Sətirarası intervallar bütün mətn üzrə 1 olmalıdır.

Məqalələrin tərtibat nümunəsi:

UOT: Biotexnologiya və genomika

MƏQALƏNİN ADI

ƏHMƏD ƏHMƏDOV

Təşkilatın adı, Şəhər, e-mail

Xülasə burada verilir. Mümkün qədər əhatəli olmalıdır. Kursivlə, 10 pt şriflə yazılmalıdır. Abzasdan başlamalı, hər iki tərəfdən düzləndirilməlidir.

Açar sözlər:,,,,

Giriş

Girişdə araşdırılmış elmi problem, problemin ölkədə və dünyada öyrənilmə vəziyyəti ədəbiyyatlara istinadla verilir, tədqiqatın məqsədi və müəllif(lər)in vacib bildikləri digər məsələlər göstərilir.

Material və metodika

Konkret olmalı, istinadlar göstərilməlidir.

Nəticələr və onların müzakirəsi

Burada verilən cədvəllərin sətirlərinin ayrılmağına, mətn boyu qaçmadığına diqqət yetirmək lazımdır. Cədvəl və şəkillər, klaster və diaqramlar mətndən kənara çıxmamalıdır.

Ədəbiyyat siyahısı

1. Əliyev C.A., Əkrərov Z.İ. Azərbaycanın bitki genetik ehtiyatları // AMEA-nın Xəbərləri, Biologiya Elmləri, Bakı, 2002, N 1-6, s. 57-68
2. Məmmədov Q.S., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: "Elm", 2002, 472 s..
- 3.

Ahmad Ahmadov

REPORT TITLE

Organization name, city

Text of abstract.

Key words:,,,,

Ахмед Ахмедов

НАЗВАНИЕ ДОКЛАДА

Наименование организации, город

Текст аннотации.

Ключевые слова:,,,,

Qəti xəbərdarlıq: Yuxarıda göstərilən qaydalara uyğun olaraq hazırlanmayan tezislər qəbul edilməyəcək!

Konfransda iştirak haqqı tələb olunmur.

Hər bir şəxs konfransa təqdim edilmiş tezislərdən ən çoxu üçün müəllifi (həmmüəllifi) ola bilər.

Əlavə məlumatlar

Konfrans haqqında məlumatları AMEA Genetik Ehtiyatlar İnstitutunun saytında izləyə bilərsiniz - www.genres.az